

“NİTQ MƏDƏNİYYƏTİ” FAKULTATİV KURSU ÜZRƏ TƏTBİQ-ÜMUMİLƏŞDİRİMƏ MƏŞĞƏLƏSİ

Aynur MUSTAFAYEVA,
Bakı şəhərindəki 18 nömrəli orta məktəbin müəllimi,
“İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi

Şagirdlərdə şifahi və yazılı nitqin inkişaf etdirilməsi ədəbiyyat fənninin vəzifələri sırasında mühüm yer tutur. Təsadüfi deyildir ki, yeni təhsil programında – ədəbiyyat fənn kurikulumunda üç məzmun xəttindən ikisi bilavasita nitqlə bağlıdır. İstər şifahi, istərsə də yazılı nitqin inkişafına ədəbiyyat təlimində geniş imkan vardır. Məsələn, bədi əsərin öyrənilməsinin bütün mərhələlərində – oxu, məzmun üzrə iş, təhlildə bu istiqamətdə rəngarəng işin təşkili mümkündür. Eləcə də sinifdən xaric oxu dərslərində, sinifdən xaric işlərin təşkilində şagirdlərin nitqinin inkişaf etdirilməsi üçün yaranan əlverişli imkandan istifadə etmək vacibdir. Nitq inkişafı üzrə fakultativ kursun təşkili isə bu istiqamətdə ardıcıl, sistemli işin aparılmasına geniş meydan açır. Təcrübə göstərir ki, “Nitq mədəniyyəti” fakultativ kursunun yarımillərin sonundakı məşğələlərindən birini tətbiq-ümumiləşdirmə məzmununda təşkil etmək məqsədə uyğundur. Bu məzmunda təşkil etdiyim məşğələlərdən birinin səciyyəvi məqamlarını oxucuların diqqətinə çatdırıram. Oxucuda aydın təsəvvürün yaranması üçün məşğələnin gedisi icmal şəklində təqdim edilir.

Müəllim: Bugünkü məşğələmiz əvvəlkilərdən həm məzmununa, həm də formasına görə xeyli fərqli olacaqdır. Öncə nitq mədəniyyəti ilə əlaqədar bəzi məqamları sizə xatırlatmaq istəyirəm.

Artıq sizə məlumdur ki, nitq mədəniyyəti haqqında çox yazılb, çox danışılıb.

Tədqiqatçıların hamısı belə bir fikri qəbul edir ki, nitq mədəniyyəti insana məxsus ümumi mədəniyyətin tərkib hissəsidir. Deməli, mədəni insan dedikdə onun mədəni nitq sahibi olması da nəzərə alınır. “Nitq mədəniyyəti” bir anlayış kimi çox sadə görünür, lakin bu anlayış məzmunca çoxcəhətli, zəngin və kifayət qədər mürəkkəbdir. Bircə onu xatırladım ki, “nitq mədəniyyəti” anlayışına onlarla tərif verilmişdir. Bu tərifləri birləşdirən ortaq cəhətlər də var. Onlar, əsasən, aşağıdakılardır:

–mədəni nitq həm şifahi, həm də yazılı nitqi əhatə edir;

–nitq mədəniyyəti orfoqrafik və orfoepik qaydaların gözlənilməsini tələb edir;

–nitq mədəniyyəti qrammatik qaydalarla, eləcə də üslub normalarına əməl edilməsini bir vəzifə kimi qarşıya qoyur;

–nitq mədəniyyəti dilin üslub imkanlarından bacarıqla istifadə edilməsini ön plana çəkir;

–nitq mədəniyyəti danışanın, yazanın zəngin söz ehtiyatının olmasını tələb edir və s.

Araşdırmacların öyrənilməsindən məlum olur ki, nitq mədəniyyəti ilə bağlı bir çox məsələlər hələ də qədərinə açıqlanmamışdır. Məsələn, şifahi nitq zamanı danışan dediklərinin dinləyici,

Metodika: təcrübə və nəzəriyyə

2019, № 1

yaxud dinləyicilər tərəfindən necə, hansı səviyyədə başa düşüldüyü, belə demək mümkünə, nəzarət etmir, diqqət yetirmir. Mimikə və jestlərdən istifadə hələ nitqin ünvana çatması demək deyildir. Şifahı nitq zamanı oks-əlaqənin olması vacibdir. Başqa sözə, danışan adam dinləyinən eşitiklərinə necə reaksiya verdiyini onun sıfıtdən "oxumalı", buna müvafiq de nitqini davam etdirməlidir. Məsələnin bu vacib tərəfi, təssüs kif, geniş şəkildə arasdırılmışdır.

Unutmaq olmaz ki, əgər dinləyici sonın fikirlərini danışdıqlarından anlaya bilmirsə, məmənnən qalmır, əslində, bunun belə olduğunu başa düşəndə özünə de peşmənciliq çəkir, daxiliən özünü məzəmmət edirən. Belə xoş olmayan hiss keçirmək üçün nitq mədəniyyətinin sirlərinə bələd olmaq çox faydalıdır. Elə məşğalımızın mövzusu da daha çox problemim bəcəti ilə əlaqəlidir.

İndi gəlin sualların üzündən düşündək, ona müxtəlif baxımdan yanaşaq, nümunələr əsasında cavab verək.

Suallar belədir: **Mədəni nitq yiyələnmək nə üçün vacib sayılır? Belə nitq yiyələnmək istəyənlər hansı tələblər əməl etməlidirlər?**

Müəllim: Hami dünsün... Gəlin Tamerlanla Jalonı dinləyök.

Tamerlan: Biz dedik ki, nitq mədəniyyəti insana məxsus ümumi mədəniyyətin tərkib hissəsidir. Əgər insan yaxşı danış bilmirsə, ona necə mədəni adam demək olar?! Hər bir insan, əlbəttə, mədəni olmaq, başqalarının hörmət və rəğbətinə qazanmaq istəyir. Elə buna görə də aydın, təsliyi danışmağı, mənəcə, hər bir adam arzulayı.

Jalo: Mədəni nitq yiyələnməyin əhəmiyyətindən, vacib olmasından

dənmişir, bir anlığa bizi shata edən insanların danışığını, nitqini yadımıza salaq. Hamının danışığını eyni cür qəbul edə bilirkim? Eyni səviyyədə dəyərləndirdi bilirkim?

Etiraf edək: elə insanlar olur ki, onların dedikləri bircə cümləni başa düşmək üçün bir neçə sual vərməli olursan. Niya? Çünkü fikrini aydın şəkildə çatdırma bilir. İslətdiyi sözlər yerinə düşmür, cümlələri əlaqəsiz olur.

Tamerlan: Hələ məsələnin başqa tərəfi də var. Bəzi adamlar çatdırmaq istədikləri məsələlərə barədə çox az məlumat olurlar, amma danışmaq niyyətinən daşınırımlar. Nəticədə aydın olmayan fikirləri ilə dinləyiciləri yorurlar.

Müəllim: Cox sağ olun, yaxşı müşahidələriniz var. Bu barədə də kim danışmaq istəyir? Sübhanla Südəbeni dinləyək.

Sübhan: Fikrin aydın başa düşülməsinən çox səbəbi olur. Bunlardan biri də cümlələrin artıq sözlərə yükləndirildir. Müəyyən fikri cami bəşaltı sözlə ifadə etmək mümkün olduğu halda, cümləyə ehtiyac duyulmayan, lazımsız sözlər calb edilir və onların sayı 10-12-yə çatdırılır. Məsələn, mən "Səs" qəzəndə belə bir cümləy rast golmışdım: "Baxanda baxıb görürsan ki, sənə qarşı edilən bu yaxşılıq elə edilən pişlikdən başqa bir şey deyilmiş". Bu cümlədəki fikri başa düşmək üçün gərək baş çatlaşdırır.

Sübəde: Doğrudan da, belə cümlələrdə hansı aydınlaşdırma səhərbə gedə bilər?! Cəoxşəqçilik fikrin başa düşülməsinə mane olur, nitq yorucu və anlaşılmazdır. Bu, mədəni nitq üçün ciddi çatışmazlıqlardan biridir. Bunun aradan qaldırılması üçün yerinə, məqəmına dü-

Metodika: təcrübə və nəzəriyyə

şən, fikrin dəqiq ifadəsinə imkan yaradan sözlerin seçilməsinə xüsusi diqqət yetirilməlidir.

Müəllim: Hər ikimiz haqlımız. İstər şifahi, istərsə də yazılı nitq üçün ən müümət çatışmazlıqları birey cümlələrin təfəyli sözlərlə yüksəltməsidir. Bu, nitqin aydınlığını və düzgünliyinə ciddi xələ gətirir. Siz məhz bu massolələr toxun-dunuz – mədəni nitqə verilən **aydınlıq və düzgünlik** tələblərinin gözlenilməsinin vacibliyini yada saldimız.

Araşdırduğumuz suallarla bağlı dəha kimin fikri var? Eləgülən Əfsununun fikirlərinə eşidik.

Elgün: Dinişdiyimiz insanların hərəsi bir cür danışır. Yəni insanların nitqi fərqlidir. Onlar eyni sözlərdən istifadə etsələr də, İslətdikləri cümlələr farqlı olur. Bu fərqli özündür nəde göstərir? Bəzi adamların rəqurduğu cümlələr belə demək mümkündür, mənə yükü ilə dolu olur, onlarda cümlə üzvlərinin əksəriyyəti iştirak edir. Bu cümlələrdən verilən məlumat, ifadə olunan fikir doğğun olur.

Əfsuna: Nə demək istədiyini mən başa düşdüm. Doğrudan da, bəzi adamlar fikirlərini çatdırarkən elə cümlələr quşurular ki, bu cümlələrdən boş yərə işlənməmiş sən olmur, hər bir sözün mənası, yeri və dəyəri olur.

Elgün: Bəli, mən elə bunu demək istəydim. Belə nitq sahibləri söz tapmaqdə, rəngarəng cümlə qurmaqdə çətinlik çəkmirlər.

Müəllim: Təşəkkür edirəm. Siz mədəni nitqə verilən müümət bir tələbi xatırlatırdı. Mədəni nitqin qarşısında qoyulan ən müümət tələblərdən biri məhz nitqin zənginliyidir. Nitqin zənginliyinə nail olmaq üçün coxlu söz ehtiyatına malik olmaq lazımdır. Bunun üçün geniş

mütaliə vacibdir. Lakin bu, hələ işin bir tərəfdən, mənim sənədən yeni sözlərin nitq prosesində işlədilməsinə ardıcıl olaraq diqqət yetirilməlidir.

Mədəni nitqə verilən tələblərdən biri dən onun **təmizliyidir**. Bunun mahiyyətini nəca başa düşürsünüz? Nitqin təmizliyi nə deməkdir?

Gəlin Lamanla Fəridi dinləyök.

Ləman: Biliirki, dünyada möv-cud olan bütün dillər bir-biri ilə qarsılıqlı əlaqədədir. Deməli, onlar bir-birini həm də zangindırırdı. Elə bir il yoxdur ki, xalis öz sözlərindən ibarət olsun. Siyasi, iqtisadi, mədəni əlaqələrdən bir-birinə sözlər keçməsinə sərat yaradır. Lakin bir incəlik unudulmamalıdır; dildə olan, genis işlədilən sözlərin alımlımlarla əvəz edilməsi cəhd pislənilməlidir. Məsələn, "məxsus" sözü ola-ola "eksklüziv" kəlməsinin işlədilməsinə haqq qazandırmaq olmaz.

Fərid: Etiyiat olmadan əcnəbi sözlərin alımb işlənməsi ilə mübariza aparmaq hər bir anlaqlı adəmən vətəndaşlıq borcudur. Dilimizdə çox yatılmış sozələrimiz olduğunu həldə, onların alınmalarla əvəz edilməsinə yol verilməlidir. Məsələn, xolodilim (səyidcə), lineyka (xətkəs), kley (yapışqan), patalok (tavan), polka (raf), sideniya (oturacaq), rubaşka (köynək), zajiqalı (alısqan) və s.

Ləman: Müştəqilliyimiz bərpa olundan sonra qardaş Türkiyə ilə əlaqələrimizin yaranması və genişlənməsi müəyyən sözlərin alınmasına səbab oldu. Bu sözlərin bir qismı vaxtilə dilimizdə işlənmişdir. Bir qismı isə dilimizə uyarlığı ilə diqqəti dərhal calb edir və geniş istifadə olunur. Məsələn: özəl, öncə, özəllik, əzəlləşdirmə, dönmə, çağdaş və s.

Müəllim: Haqlısınız, bu dedik-

ləriniz müxtalif araşdırılarda da bu və ya digər şəkildə xatırladılib. Doğrudan da, nitqin cəlbəci, maraqlı, ürəyeyətan olması bu tələbin – təmizliyin gözənlilikindən xeyli daracada asıldır. Təsəssük ki, nitqində tiflifyi sözlər, jargon söz və ifadələrə yer verən insanlar at deyildir. Bu baradə kim fikir söyləmək istəyir?

Zahid: Nilufər dinləyək.

Zahid: Küçədə, avtobusda, metroda yan-yörəndən keçən insanların danışığını bəsi ister-istəməz eşitməli olursun. Belə danışışlarda bəzan elə sözlər eşidirsən ki, səksənmişsin, düşünürsen... Məsələn: znaçit, kakraz, toçno, neçeqo sebe, mejdū proqim və s. Maraqlıdır ki, televiziyyada da belə sözlər et-tesz eşidilir. Hələ inдиyə kimi müşahidə etmişim ki, televiziyyada bir aparcı öz verilişində bu cür danışınlarla istiqamət versin, nöqsanları izin etsin.

Nilufər: Mən də danışarkən belə sözləri tez-tez işlədən adamları müşahidə etmişəm. Ehtiyar olmadığı haldə artıq sözlər işlədənlər də az deyildir. Danışığında – adı nadir, adını sen de, canım sənə desin, haradada, demək olar ki... və s. sözlərdən ardıcıl istifadə edən adamları dinləmək maraqlı olmur.

Müəllim: Bunu çox yaxşı qeyd edtin. Doğrudan da, tiflifyi, jargon söz və ifadələrdən istifadə nitqi gözdən salır, belə nitqi dinişək asan olmur, dinləyici deyilənlərə cəndəriqlər qulqə asır.

Bilirsiniz ki, ifadəlilik mödəni nitqin ən müüm göstəricilərindən biridir. O, dinləyicilərdə emosionallığın yaranmasına əhəmiyyəti daracada təsir edir. İfadəli nitq danışının niyyatindən, dediklerinin məzmunundan asılı olaraq dinləyicilərdə müxtəlif hissələrin – sevinc,

fərəh, yaxud kədar, qüssə və s. yaranmasına səbəb olur.

Nitqda ifadəlilik müxtalif vasitələrin köməyi ilə yaranır. Ən mühüm vasitə isə intonasiyadır. Bəs intonasiya nə deməkdir? Kim onun mahiyyətini açıqlayır?

Mövlud: İntonasiyaya və a z l a n

m a da deyilir. O, özündə nitqin ham daxili – məzmun, həm də zahiri – səslənmə cəhətlərini etibar edir. Daha daqiq desək, insanın keçirdiyi bütün hislər – *qorxu, kədər, qəzzəb, nifrat, sevinc, fərəh, məftunluq* və s. özünü müxtəlif intonasiya çalarlarında bürzə verir. Eləcə də səsin *açalması*, *yüksəlməsi*, *sürlənməsi* və s. intonasiyada ayrı-ayrı çalarlar kimi özünü göstərir.

Fatima: İntonasiya nitqin təsirli, əlvən boyalarla çatdırılmasında mühüm rol oynayır. Əslində, intonasiyanın aldığı çalarlar (*sevinc, kədər və s.*) danışının hiss, düşüncə və iradəsinin vohdəti natiqəsində yaranır. Belə olanda intonasiya təbii olur. Məhz buna görə də tədqiqatçılar yazırlar ki, “intonasiya insanın mənəvi aləminin zahiri göstəricisidir”. Yəni insanın hiss və düşüncələri onun səsində, intonasiyasında öz öksəni tapır.

Müəllim: Doğrudur. Müəyyən bir bəddi mətnin – şeirin, nəşr əsərindən parçanın təsiri, semimi oxunmamasının başlıca səbəbi məhz intonasiyanın həmin mətnlərdəki məzmunu təbii, səmimi şəkildə ifadə etməməsi ilə bağlıdır. Deməli, ifaçı – mətni oxuyan ondakı hiss və duyğulara şərık çıxmamışdır, əsərlə yaşamamışdır.

İntonasiya mürəkkəb hadisədir. Doğru deyirsiniz ki, tonun – səsin açal-

ması, yüksəlməsi, sürətlənməsi, nitqin fərqli şəkildə – aramlı, sürətlə, longi-məklə carəyanlığı, fasılalarda yer verilməsi və s. intonasiyanın rəngarəngliyini təmin edən vasitələrindən. Bütün bunlar isə nitqin ifadəliliyinə əhəmiyyəti daracada təsir edir.

Nitqin ifadəli olmasında **vurgunun** ayrıca yeri var. Bu baradə nə deyə bilərsiniz?

Qəzənfər və Aysel dinləyək.

Qəzənfər: Vurgunun müxtəlif növleri olduğunu biliyir. Nitqin ifadəli olmasında onların hər birinin rolu var. Məsələn, **söz vurgusuna** əməl etmədikdə səslənmədə xəşagalmaz çalar yaranır. Başlıcası isə sözə məna dələqləyiğin yaranır. KİMƏ məlum deyil ki, *dimidik, alma, xülləs* kimi sözlər vurgunun yeri dayışdırılendə fərqli mənalar başa düşülür.

Aysel: Nitqin ifadəli olmasında **mantıqı vurgulu** sözlərin fərqləndirilməsi, xüsusişə vacibdir. Məntiqi vurgulu sözlər cümlədə əsas məna yükünə daşıyan sözlərdir. Nitq zamanı məntiqi vurgulu sözlərin fərqləndirilməsi fikrin, niyyətinə dərhal və əsaslıqla başa düşülməsinə imkan yaradır.

Müəllim: Bu fikri təsdiq edən nümunə deyə bilərsəm?

Qəzənfər: Bəddi əsərdən misal seçmişim. Teatrın direktoru rejissor məzənnəmət edir ki, tamaşaçıların sayı gedəcə azalır. Rejissor bircə cümlə ilə kifayətlənir: – Siz mənə əsər verin, tamaşaçıların sayı oxalsın!

Rejissor “əsər” sözünün tələffüzə fərqləndirməkla direktöra zoif əsərlər təklif etdiyiini xatırladır.

Müəllim: Bəs məntiqi vurgulu

sözlər nitq prosesində necə, hansı vasitələr fərqləndirilir?

Aysel: Məntiqi vurgulu sözlər yüksək tonla tələffüz edilir.

MÜƏLLİM: Daha hansı vasitələr dən istifadə olunur?

Qazanfar: Məntiqi vurgulu sözlərin tələffüzündə tonu aşağı da düşə bilər.

Müəllim: Siz yalnız bu vasitələr haqqında esitmış və öyrənmişsiniz. Amma unutmayın ki, məntiqi vurgulu sözlərin fərqləndirilməsinə digər vasitələrlə də nail olunur. Məsələn: *səsin güclü, tələffüzdə uzanma və longıma* və qabıləldən. Belə sözlər fasılalının köməyi ilə də fərqləndirilir.

Öz təsəsuratını danışan, hər hansı məsələ baradə məlumat verən insan niyyətindən asılı olaraq bu və ya digər sözlər fərqləndirir. Bu onun üçün çətin deyil. Lakin hər hansı matnun oxusunda dəha vacib olan sözlərin – məntiqi vurgulu sözlərin müəyyənləşdirilməsi heç də asan olmur. Bunun üçün mətni dərindən öyrənmək lazımdır. Eləcə də müəyyən qaydalari tətbiq etmək vacibdir. Bu qaydalardan bir neçəsi barədə məlumatınız var. Golın onları nümunələr əsasında xatırlayaq.

Məmmədi dinləyək.

Məmmədə: Əgər mətdən aşşa, şəxs, hadisə qarşılaşdırılarsa, onlar məntiqi vurgu ilə fərqləndirilir. Məsələn: **Sirin və acı xatırılər Muradı** əldən salmışdı.

Rəşidə: **Bənzəyən və bənzədilənlər** də məntiqi vurgulu olur. Məsələn:

Yerdən ayağına qüş kimi üzüb,
Yay kimi dərtlib, ox kimi süzüb,
Yenə öz sürüñ nizamla düzüb,
Baş alib gedirən hayana, ceyran?

Rahidə: Həmcins üzvlər məntiqi vurgulu olur, sonuncu nisbotan daha qüvvətli vurgu ilə deyilir. Məsələn: Dağlar, meşələr, bulaqlar onu çağırır, vətənə dönməyə səsləyirdi.

Nərgiz: Sual cümələlərinə verilin cavabda sual əvəzliyinin yerini tutan anlaysın məntiqi vurgulu olur. Məsələn:

—Ustamın verdiyi aparati hərə qoymusun?

—Şəkəfə qoymuşam, qapısı da açıqdır.

Müəllim: Nitqin ifadəli olmasında fasıloların rolunu da unutmaq olmaz. Fasılalar məqsədində görə fərqli olur. Siz onlardan bəziləri barədə öyrənməsiniz. Hansılarım uzanırlar yurşayırımsınız?

Seyidfatimə: Fasılələrdən biri “məntiqi fasile” adlanır. Bu fasiləyi cümələlərin arasında, cümələlərin daxilində bitkin parçaların arasında yer verilir. Deməli, bu fasilə fikirlə bağlı olur. Məsələn: Zeynətənəyacanın boğası bilmədi, / onu şiddetli titrətmə tutdu, / gözlərindən ixtiyarsız axan yaş görməsinə mane oldu.

Bu cümlədə “bilmədi”, “titdudu” sözlərindən sonra qısa fasilə edilir.

Müəllim: Bos heca vəznində yazılılmış seirlərdə vəziyyət necə olur?

Mehdi: Heca vəznində yazılmış seirlərdə həm misra daxilində, həm də misra sonunda fasilə edilir. Məsələn:

Barmağında xatəm, belində kəmər,
/ Telində güşvarə, düymə tamam zər,
/ Qərq olsun yaşıla, alə sərasər, /

Naz ilə sallan-sallan golsin. //

Bu bəndin hər misrasında on bir heca var. Misradaxili bölgü 6-5-dir. Deməli, hər altı hecadan sonra fasilə

edilməlidir. Həmcinin misraların sonunda da fasilə edilir.

Müəllim: Məntiqi fasiləyə əməl edilməməsi bir sırə həllarda manonan təhrif olunmasına, fikrin başa düşülməməsinə səbəb olə bilir. Bir nümunəni — xalq şairi Səməd Vurğunun misralarını diqqətindən çatdırıram:

Gölər xayalının öñüna bəzən
Ətəkdən, divardan yapışbəzən,
Günahsız bir körpə, // düssük bir qarı

Göstərir uzanan dilsiz yolları...

Üçüncü misradakı “körpə” sözündən sonra fasilə edilməlidir. Edilməzə, belə anlaşları ki, həm körpə, həm də qarı ətəkdən-divardan yapışbəzən gəzir. Burada dəfiə edilən fikir belədir ki, qarı uzanan dilsiz yolları göstərir...

Fasilənin daha hansı növü var?

Konan: Biz psixoloji fasilə barədə də eşitmışıq. Bu fasilə dəməşanın hissi, ovqatı ilə bağlıdır. Psixoloji fasilə nitqin emosional rənglərə zəngin olmasına, fikrin daha aydın duyulmasına səbəb olur. Onun yeri sabit olmur və dərđu işarələri ilə üst-üstə düşür.

Müəllim: Bütün bunlar doğrudur. Bunu da unutmaq olmaz ki, bu fasilə dəməşanın niyyətindən də çox asıldır, nüti o, özünü emosional ovqatının dinleyiciyə sırayet etməsinə səy göstərkən bu fasılədən istifadə edir. Yazda psixoloji fasilə, adətən çox nöqtə ilə göstərilir.

Nümunələri dinləmək maraqlı olar.

Niyazi: Mən bədii asərdən misal seçmişəm. C.Cabbarlının “Oqtay Eloğlu” asərində belə bir yer var — Firangız qardaşının təshriki ilə Oqtaya yazdığı məktubları geri isteyir və ona deyir:

— Siz mənim siza qarşı səmimiyyə-

timi başqa cür düşünlərsiniz.

Əsəbi, gərgin vəziyyətdən sonra Oqtayın hər kolmasından sonra psixoloji fasiləyə yer verilir:

—Başqa cürmü?... O... başqa cür... nə cür?...

Müəllim: Yenə nümunə demək istəyin varmı?

Nisa: Mən də bədii asərdən nümunə seçmişəm. Yazıçı Elçin Hüseynbəylinin hekayəsində düşmanın şəhəre — Xocalıya girəcəyini başa düşən obrazın hayacanı belə ifadə olunub: — Nəhayət, amansız düşmanın şəhərə girəcəyini anlıdı.

Anladı sözdən əvvəl psixoloji fasiləyə yer verilməsi obrazın düşdüyü psixoloji vəziyyətin başa düşülməsinə imkan yaradır.

Müəllim: İndi məşğələdə təkrar etdiklərimizi, yenİ öyrəndiklərimizi yada salaq. Kimi dinləyək?

Ramini: Biz məşğələdə iki suala cavab axtdardıq: Mədəni nitqə yiyələnmək nə üçün vacib sayılır? Belə nitqə yiyələnmək istəyinə hansi tələblərə

əməl etməlidirlər?

Aydınlaşdırıq ki, mədəni nitqə yiyələnmək həm üçün vacibdir. Aydin, tosırı, yüksəm, emosional danışmaq insanlarda rəğbat hissi oyadır, mədəni nitqə diniyəcində estetik zövqün inkişafına səbəb olur.

Mədəni nitqə verilən tələbləri — aydınlıq, düzgündülük, zənginlik, temizlik xatırlatıdıq, hər birinin xüsusiyyətlərini nümunələrlə izah etdiq.

Jala: Mədəni nitqin müümüh göstəricisi olan ifadəliliyin mahiyyətini aydınlaşdırırdıq, onun intonasıya, vurgu, fasilə kimi vasitələrə nümunələr asasında açıqlıq gotardık.

Müəllim: Nitq mədəniyyəti ilə bağlı bir çox məsələləri, məsələn, nitq etiketləri və s. dərinəndə mənimsədiyiniz üçün onların üzərində dayanmağı məqsədənəyin saynadıq. Nitq mədəniyyətinin bir çox problemlərini issi sonrakı məşğələlərimizdə əyrənacəyik. Sizə uğurlar arzulayıram!